

NƏRMİNƏ RZAYEVA*

HEYKƏLTƏRƏŞ ELMİRA HÜSEYNOVANIN
YARADICILIĞININ BƏDİİ CƏHƏTLƏRİ

Məqalədə əməkdar rəssam heykəltərəş Elmira Hüseynovanın müxtəlif illərdə yaradığı heykəltərəşlik əsərlərinin bədii xüsusiyyətləri haqqında malumat öz əksini tapmışdır. Əməkdar rəssam Elmira Hüseynovanın yaradıcılığı 1950-ci illərdən başlayaraq öz inkişaf istiqamətinin müyyəyan etmişdir. Əsərləri özünəməxsus dəst-xətti ilə seçilən heykəltərəş görkəmlü şəxsiyyətlərin xatirəsinə monumental, memorial abidələrin müəllifidir. Eləcə də, fəlsəfi düşüncənin ifadəsinə yönəli dəzgah heykəllərin yaradılmasında izah etdiyi ailə dəyərlərinin bədii həlli yüksək diqqətə layıqdır.

Açar sözlər: Heykal, kompozisiya, monument, obraz, portret, plastika

Giriş. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan heykəltərəşlik məktəbi yaranaraq inkişaf etməyə başlayır. Təbii ki, respublikamızda professional heykəltərəşliğin yaranmasında, eləcə də formallaşmasında rus heykəltərəşlik məktəbinin əhəmiyyətli dərəcədə rolü olmuşdur. 1950-1960-ci illərdə keçmiş sovetlər məkanında ali rəssamlıq məktəblərini bitirirək dünya və sovet heykəltərəşlik sənətinin ənənələrinə, yüksək əsərkarlıq vərdişlərinə yiyələnmış azərbaycanlı istedadlı gənc əsərkarları yetişməyə başlıyalar. Onlar yaratdıqları əsərlərinin dövrün mühüm ideya bədii tələblərinə uyğun formada həyata keçirirdilər.

Mövzu və janr müxtəlifiyi, plastik formanın incəliklərinə nail olmaq cəhdləri qeyd edilən yeni heykəltərəş nəslini özüründən əvvəlki əsərkarlardan əsaslı şəkildə fərqləndirdi. Yeni ənənələr, mamiliklə yanaşı müasirliyin tərənnümü klassik əsərdən bu yaradıcılıq istiqamətini fərqləndirməyə başlıyı. Belə sonartkarlardan H. Abdulyayev, Ö. Eldarova, İ. Zeynalov, F. Nəcəfov, M. Mirqasimov, T. Məmmədov, E. Hüseynova və digərlərinin adlarını qeyd etmək olar. Elmira Hüseynovanın yaradıcılığında monument və xatirə. Əməkdar rəssam Elmira Hüseynova Azərbaycan təsviri əsərinin heykəltərəşlik janrında yüksək əsərkarlıq nümunələri ilə böyük idmətləri olmuş görkəmlü rəssamlardan biridir. Onun yaradıcılığı monumental və xatirə sahələrini şəhər edir.

Azərbaycan heykəltərəşlik məktəbinə 1950-ci ildə gələn heykəltərəşlər qadınlardan biri olan Elmira Hüseynova 1954-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1960-ci ildə Sankt-Peterburqun İ.Y. Repin adına Heykəltərəşlik və Memarlıq İnstitutunu bitirmiştir. Respublikamızın əməkdar rəssamı, istedadlı heykəltərəş Elmira Hüseynovanın yaradıcılığı əsərkarlıqlarla yanaşı həm də əsərkarlıqlarla tərəfindən də yüksək qarşılıqlılaşmışdır.

Heykəltərəşin 30 illik yaradıcılıq yolu zəngin axtarışlarla keçmişdir. Onun tələbəlik illərindən sonra işlədiyi bir-iki əsərini çıxmak şartı ilə qalan əsərlərinin heç biri nə kompozisiyası, nə plastik həlli, nə də forması, bicismi bir-birini təkrar etmir, yaradıcılığında üslub polifoniyaçılığına meyl də duyulmur.

Əməkdar rəssam Elmira Hüseynovanın yaradıcılığı 1950-ci illərdən başlayaraq öz inkişaf istiqamətinin müyyəyan etmişdir. Əsərləri özünəməxsus dəst-xətti ilə seçilən heykəltərəş görkəmlü şəxsiyyətlərin xatirəsinə monumental, memorial abidələrin müəllifidir. Eləcə də, fəlsəfi düşüncənin ifadəsinə yönəli dəzgah heykəllərin yaradılmasında izah etdiyi ailə dəyərlərinin bədii həlli yüksək diqqətə layıqdır.

Fərdi dəst-xəttinə, maneraya malik romantik ruhlu, ehtiraslı və cəsarətli plastik formalara

meyl göstərən Elmira Hüseynovanın yaradıcılığında yer alan dəzgah, monumental və memorial heykəltərəşlik əsərlərində milli və beynəlmilə plastik əsərinin ənənələri aşkar şəkildə təzahür edir.

Sənətkar üçün qısa ömüri sürməs (64 il) heykəltərəşin müxtəlif illərdə yaratdığı nümunələr ideya-əsərkarlıq cəhətdən mükəmməliyi ilə seçilirlər. Əksər əsərlərinin tunc, daş, marmor, ağac, keramika, gips və epoksid qatrandan hazırlanmış heykəltərəş Elmira Hüseynovanın yaradıcılığının ilkin dövründə işlədiyi bir neçə işini çıxmış şartı ilə, qalan əsərlərinin heç birinin nə kompozisiyası, nə plastik həlli, nə də forması, bicismi bir-birini təkrar etmir. Yaradıcılığında üslub polifoniyaçılığına meyl də duyulmur. Əsərdən-əsərən onun dəst-xəttinin təkmiləştiyinin, kompozisiyaların obrazları ferdiləşdirən müəllif duyğu və düşüncələrini tamamlayan detallarla zənginləştiyini görürəm.

Elmira Hüseynovanın dəzgah əsərləri. Elmira Hüseynovanın müxtəlif dəzgah əsərləri sırasında tematik, təkfiqli, çoxfiqurlu kompozisiyalarda insan tələbərinin və həyəcanlarının plastik təzahürləri öz əksini tapır, təfəkkür qayğılandırın müasir insanın şərəf, vicdan problemi mürükkəbiyi ifadə olunur.

Elmira Hüseynova portret yaradıcılığında eksperimentallığın uğurlu nümunələrinin yaradılmasına nail olmuşdur. Onun əsərlərində portretlilik heykəltərəşin yaradıcılıq metoduna xas xüsusiyyətdir. Heykəltərəşin bu sahədən olan əsərlərində qəhrəmanların psixoloji şhərəruhiyyəsinə fərdi xarakteristikasına görə bir-birindən seçilir. Lakin bununla yanaşı, həmin portretlərin mözəmən və təmənpərvərlik ideyalarının tərənnümü ilə əlaqədardır. E. Hüseynovanın "Rəsul Rzanın portreti", "Sotərin portreti", "Toğrulun portreti", "Əsmərin portreti" və portret əsərləri ilham və ehtirasla aşınmışdır. Bu və digər portretlərin zahiri çizgilərin doqquzlığı, plastik həcmərin aydınlığı ilə fərqlənir. Müəllif hər bir surətin qayosından doğan ən siyavı hərəkət tapır, insanın zəngin mənəviyyatını ifadə etməyə nail olur.

Elmira Hüseynovanın davamlı axtarışları ilə işlərində kompozisiyanın statistikiliyini, durğunluğunu aradan qaldırmaqla çalışır, dolğun psixoloji obraz yaradır. Bu nümunələrdə plastikanın konstruktiv əsasını təşkil edən forma-biçim aydınlığını və təbiiiliyini dərk etmə təməylləri çox qabarlıq, duyulan idi.

Heykəltərəşlik təsvir obyekti əsasən insan olduğuna görə incəsənətin bu növündə portret janrına daha çox müraciət edilir. İstedadlı heykəltərəşin yaradıcılıq ərisi portret janrının inkişafında əhəmiyyətliyə tutur. Heykəltərəş bu janrda onu düşündürən yaradıcılıq problemlərini ustalıqla həll etməyə nail olur. Onun yaradıldığı portretlər gərgin bədii axtarışların noticisi idi. Yaradıldığı portret əsərləri, bənzərsiz xarakterlər, insan mənəviyyatının ən müxtəlif təsərrüatlarını ustalıqla əks etdirir. Heykəltərəş öz xalqının qəhrəmanlıq keçmişini fəlsəfi içtimaiətədirmə və monumental formalarla ifadə edir. Bu xüsusiyyət özünü onun portret əsərlərində dəha qabarlıq göstərir.

Bəzən konkret şəxslərin portretlərini yaradarkən, geniş ümumişdirmə, müyyəyan nisbətlərin tapılması, proporsional çizgilər, ləkənök ifadə vasitələri ilə Elmira Hüseynova bənzərsiz insan obrazlarının daxili aləməni, onun mühüritini, insanın cəmiyyətdə tutduğu yüksək mövqeyi göstərə bilir. Onun üçün ifadəli, daxilən zəngin və yaddaşalan insan obrazları daha maraqlı görünür.

Elmira Hüseynovanın portretləri. Elmira Hüseynovanın portretləri dərin zəkəli, düşüncəli suratlıdır. Onun portret əsərlərini adı vəziyyətdə, pafossuz həkk edir, insanın psixoloji hissələri, düşüncələri onu dəha çox maraqlandırır. Əsərkarın yaradıcı təxəyyülünü, qəlb çirptilərini, hissələrini şairənə vüsətələ tümüniləşdirən "Azərbaycanlı qadın" (ağac, 1957), "Polşalı teləbə qız" (tunc, 1962), "Kişi portreti" (gil, 1965) kompozisiyaları ən maraqlı və kamıl əsərlərəndir. Ana məhəbbətinin ülviyyətini əks etdirən "Əsmərin portreti" (gil, 1963, gil, 1973) kimi maraqlı

əsərlər yaratmış, motivin mahiyyəti ilə əlaqədər olaraq lirik və romantik təsvir vasitələrinə müraciət etmişdir.

Heykəltərəş həll etdiyi ideya estetik problemlərin genişliyi təkcə milli ənənələri deyil, həmçinin müasir dünya mədəniyyətinin tanınmış ustalarının yaradıcılıq naliyyətlərinin da öyrənməyi tələb edir. Elmira Hüseynova yaradıcılığında orijinal axtarışlar və yeniliklər tişə sənətimizən əslən cəhdən zənginləşdiriyini parlaq şəkildə oks etdirir.

Elmira Hüseynovanın yaradıcılığına müasir mövzuların mahiyyətinə vararaq müasir plastik formalar, təsvir vasitələri axtarıma mülli xasdır. Onun heykəltərəşlik əsərlərində bədii idrak formasının fəlsəfi ifadə tərzi ilə incəsənətdə reallaşdırılması principinin fərdi yaradıcılıq xüsusiyyətləri ilə həyata keçdiyini iddia etməyə əsas verir. Stiliżə edilmiş konturların ifadəli axılıqlını, həcmərin tamlılığını, materialların fakturalığını istifadə edən sənətkar, ümumişdirilmiş-simvolik obrazları yaradaraq vaxt keçdiyəcə formaların lakonizmini və həndəsi mücərrədlərini güvətləndirirdi.

Elmira Hüseynovanın dağzah heykəltərəşliyi ardıcıl olaraq mövzu, süjet, kompozisiya üsulları, obrazlı ifadə rəngkarlığı ilə seçilirlər. O, formanı gərgin ekspressiyalı səqipidə duyu bilən, insanın psixoloji duyugularını açınaq çalışır.

Sadə əmək adamlarına müraciət etmiş heykəltərəşin "Kolxoçu qızı" (1957), "Fəhər" (1958), "Taxılçı", "Neftçilar", "Sevgi obrazı", "Ailə" (1960), "Hər sey cəbər üçün" kompozisiyaları sənətkarın dərin müşahidəcilik qabiliyyətinin, predmeti professional yanaşmasının təzahürüdür. Heykəllərində bədii təxəyyüldən doğan sərbəst və cəsarətli formalara müraciət edən E. Hüseynova kompozisiyalarını orijinal tərzədə qurmağa can atırdı. Heykəltərəş tanınmış mədəniyyət və incəsənət xadimlərinin obrazlarını da yaratmadan zövq alırdı. Onur "Rejissor Tofiq Kazimovun xatirəsinə", "Akademik M. Cəfərovun portreti" və s. heykəllərdə bədii ənənəvi yaradıcılıqla yanaşma principinə üstünlük vermiş, onun çoxsaylı əsərlərində hadisənin və obrazların bədii-tarixi assosiasiya-anım yaratma gücünü nümayiş etdirməklə, plastik tutumun orijinalliğine nail olmağa imkan vermiş, müəllifin dəst-xatt özünməxsusluğunu şərtləndirməklə qarşıya qoyulan problemiñ həllini nail olduğu sərgiləmişdir.

Elmira Hüseynovanın memoriyal xatirə abidələri ilə tanışlıq onun yaradıcılığının bəzi ümumi cəhətlərinin və müsəyyi iş üsullarını aydınlaşdırmağa imkan verir. Heykəltərəşin memoriyal abidə yaradıcılığının əsas cəhəti fiqurlara möhkəmlik və monolitlik verən formanın sayla, dəqiqlikli işlənməsidir. Sənətkarın Fəxri Xiyabanda ucalan qəbirüstü abidələr, o cümlədən Mehdi Hüseynin (1966), Cəfər Cabbarlinin (1968), Rəsul Rzann (1970) qəbirüstü abidələri Azərbaycan heykəltərəşliq və memarlıq sənətinin gözəl nümunəsi olaraq onun ayrılmaz hissəsinə çevrilmişlər. Görkəmləri heykəltərəş tarafından yaradılan bu sənət əsərləri yüksək estetik dəyərə malikdir. Bu abidələrin dəstə-xətti, plastik forma zənginliyi, koloriti, bədii tərtibatı biri-birindən fərqlənərək müəllifin zəngin mənəvi dünyasından xəbər verir. Abidələrin estetik təsir gücü insanı bunları artıq bir qəbirüstü kimi deyil, bir sənət əsəri kimi baxmağa sövq edir. Sənətkarın yaradıcılığına məxsus memoriyal abidələrində əsas xüsusiyyətlərindən biri onlardakı psixologizm və müsəyyiylimiz tariximizə əlaqələndirilməsidir.

Heykəltərəş Elmira Hüseynovanın özünməxsusluğu digər əsərlərində olduğu kimi, Mehdi Hüseynin xatirəsinə həsr edilmiş memoriyal heykəlində də təzahür edir. Milli ənənəyə hədsiz dərəcəda sadıq qaları sənətkarın yaradıcılığında "milliliyin məhdudiyyəti" haqqda fikir söyləməcə ciddi şəhər olar. Ümumi fikir məcrasında bu ünsür olduqca vacib məqam kimi dərk edilir. Kompozisiyaları bu və ya digər bu kimi ümumişləşdirici surəti, nişanəsi kimi çıxış edirlər. Bu plastik düsturların bədii cəhətləri müəllifin əsərlərinə aydınlıq götürür.

Monumental heykəltərəşliq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün nümunələr və memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi, koloriti və estetik təsir gücü ilə səciy-

yələnir. Həmin əsərlər insanların tarixi-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda təbiyə olunmasında, onlarda vətənpərvərlik hissələrinin gücləndirilməsində böyük əhəmiyyət kasb edir. Bu sıradə E. Hüseynovanın bu səpki əsərlərində qeyd etmək lazımdır. Ustad sənətkarın monumental heykəlləri arasında Sumqayıtın ucaidilən Azərbaycan ədibi Cəfər Cabbarlinin abidəsi (1966) və görkəmləri maarifçi, təbiatşunas alim Həsən bəy Zərdabının abidəsi (1983) bitkin kompozisiya obrazlarıdır. Tunc qranitdən hazırlanmış Azərbaycanın ilk dövri çap nümunəsi olan "Əkinçi" qızətin oxuyan zaman təsvir olunmuş Zərdabının heykəlsində obrazın xarakter keyfiyyətləri ustalıqla işlənilmişdir. Abido plastik yapmanın təzoliyi baxımdan məramət qəbul edir.

Notica. Elmira Hüseynovanın yaradıldığı monumental əsərlər insanların tarixi-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda təbiyə olunmasında, onlarda vətənpərvərlik hissələrinin gücləndirilməsində böyük əhəmiyyət kasb edir. Heykəltərəş monumental heykəllərin ideya və mənə-məzmun daşıyıcılığını, eləcə də forma-biçim tutumuna görə təbiiyi plastikanın orijinalliğina nail olmağa imkan yaratmışdır.

ƏDƏBİYYAT

- Qasimova E. Daş. Çəkic və qadın əlləri: (Heykəltərəş E. Hüseynova haqqında) // "Azərbaycan qadını" jur., 1979, №8, s.21.
- Nəçofov M. Rəssam və zaman - Bakı: Gənclik, 1977, 174 s.
- Novruzova C. İnsan sorağında. (Heykəltərəş E. Hüseynova haqqında) // "Qobustan" incəsənət toplusu, 1970, №2, s. 59-61.
- Əlioğlu C. Heykəltərəş E. Hüseynova haqqında // "Qobustan" incəsənət toplusu, 1970, №2, s. 67-68.

*Azərbaycan Dövlət Rəssamlığı
Akademiyasının dissertanti
e-mail: art_critic_90@mail.ru

Narmina Rzayeva

ART FEATURES OF WORKS OF THE SCULPTOR ELMIRA HUSEYNOVA

In article art features of the sculptural works of the artist Elmira Huseynova created in different years were analysed. Works of the honored artist Elmira Huseynova since 1950th years found the creative direction. The sculptor whose works differ in a peculiar style is the author of the monumental, memorial monuments devoted to memory of outstanding persons. Just as the art solution of the family values described during creation of figurines of the sculptures focused on expression of philosophical thought draw attention.

Keywords: sculpture, composition, monument, image, portrait, plasticity.

Нармина Рзаева

ХУДОЖЕСТВЕННЫЕ ОСОБЕННОСТИ ТВОРЧЕСТВА СКУЛЬПТОРА ЭЛЬМИРЫ ГУСЕЙНОВОЙ

В статье были проанализированы художественные особенности скульптурных работ художника Эльмиры Гусейновой, созданных в разные годы. Творчество заслужен-

ного художника Эльмиры Гусейновой начиная с 1950-х годов нашло свое творческое направление. Скульптор, произведения которой отличаются своеобразным стилем, является автором монументальных, мемориальных памятников, посвященных памяти выдающихся личностей. Так же как художественное решение семейных ценностей, описанных при создании статуэток скульптур, ориентированных на выражение философской мысли, привлекают внимание.

Ключевые слова: скульптура, композиция, памятник, образ, портрет, пластика.

(AMEA-nın müxbir üzvü Cəfər Qiyasi tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlk variant 05.04.2019

Son variant 24.06.2019